

AZ

Hər vaxtınız xeyirli olsun,

Ən qısa zaman ərzində, son dərəcə MÜASİR və cəlb edici ilk baxışda "Vauu" effekt yaradacaq veb-sayta sahib olmaq istəyirsiniz?

Bir domain alırsız və biz Sizə müasir üslubda tərtib edilmiş dizayna malik veb-sayt və onu idarə etmək üçün proqram təqdim edirik.

Time4Soft: "Veb sayt hazırlamaq və proqram yazmaq bizim ən çox sevdiyimiz işdir, bu sahədə 13 il təcrübəmiz var"

Üstünlüklərimiz:

- 1) Tam funksional veb-sayt.
- 2) 7/24 saat onlayn təmənnasız texniki dəstək ilə birlikdə, CMS (kontent idarə etmə sistemi) lisenziya ilə təmin edilir.
- 3) 4-dən çox dil dəstəyi təmin edilir (AZ, TR, RU, EN +).
- 4) Son dərəcə müasir Web kreativ dizayn təmin edilir.
- 5) Məlumat bazası hazırlanır və təmin edilir.
- 6) Proqram təminatı təmin edilir.
- 7) Hostinq xidməti təmin edilir (Shared, VPS, Dedicated).
- 8) Təhlükəsizlik 7/24 təmin edilir.

Bütün bunlarla Siz az büdcə ilə peşəkar veb-sayta sahib olursunuz.

Elə indicə bizimlə əlaqə saxlayın.

Satış üzrə əməkdaşımız bu mövzu ilə əlaqəli sizin hər bir sualınıza cavab verməyə hazırdır.

Website: www.time4soft.com

Id: Time4Soft

Telefon: (050) 345 83 88

Heç bir risk yoxdur, Söz - Möhürümüzdür və Keyfiyyət - Zəmanətimizdir!

Time4Soft: "Veb sayt hazırlamaq və proqram yazmaq bizim ən çox sevdiyimiz işdir, bu sahədə 13 il təcrübəmiz var"

Hörmətlə,

Time4Soft kollektivi

Time4Soft



RU

WEB
САЙТ

Добрый день,

Желаете стать владельцем современного, привлекательного и при первом взгляде с "Вауу" эффектом веб сайта то свяжитесь с нами сейчас.

Вы просто покупаете домен, а мы предоставляем вам веб сайт с современным дизайном и программу для управление веб сайта.

Наши преимущества:

- 1) Полнофункциональный веб сайт.
- 2) Предоставляется лицензия для CMS (система управления контентом) и 7/24 онлайн поддержка.
- 3) Поддержка 4+ языков (AZ, TR, RU, EN, +).
- 4) Предоставляется веб-дизайн.
- 5) Предоставляется база данных.
- 6) Предоставляется программное обеспечение.
- 7) Предоставляется услуга хостинга (Shared, VPS, Dedicated).
- 8) Безопасность обеспечивается 7/24.

+ Графический Дизайн, SEO, SMM и рассылка е-маил реклам!

При этом у вас будет профессиональный веб сайт при небольшом бюджете.

Свяжитесь с нами сейчас.

Наши представители по продаже готовы ответить на любые ваши вопросы в этой сфере.

Website: www.time4soft.com

Id: Time4soft

Telefon: (050) 345 83 88

Без риска, Слово - наша Печать и Качество - наша Гарантия!

С уважением,

Коллектив Time4soft



Time4soft